

Seyran Səxavət - 75

"Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı - yaxından baxanda isə oxşamırdı - eləcə çürük idi. Və bu an bu çürük toxumun içindəki mil-yardlarla toxum da çürüyürdü - ağac toxumu, çıçek toxumu, adam toxumu..."



Alnına yazılınları kağıza köçürən adam...

...Və Sənin ruhun rahatlıq tapa bilmir... çünkü biz hələ fərqinə varmaq da, Sən bu acı gerçeyi bilirsən. Bilirsən ki, bir gün gələcək, "bu çürük toxum - Yer kürəsi firlana-firlana yorulub üzü qibləyə dayanacaqdı və bundan sonra bir də yer üzünə yaz gəlməyəcəkdi, toxumlar cücməyəcəkdi..."

Bəşərin və bəşəriyyətin sürükləndiyi uçuruma baxırsan. Həyatın ağrıyrı... Ruhun ezbablar içində qovrula-qovrula gücün yazmağa çatır. Hə, bir də pozmağa...

Yazırsan... Bile-bile ki, "Səni Səndən savayı kimse anlamayaçaq..." - yenə də bir inamlı, nə zamansa Səni anlaya biləcək birinin içinde işiq yandırmak ümidi lə yazırsan... Yaziya pozu olmadığını da bilirsən... Amma bütün bunları bile-bile əlinə "daban daşı" alıb alnına yazılınları pozmağa çalışırsan. Əzablıdır, deyilmi!?

Şahmat taxtasına oxşayır Dünyası... Ağ və Qara... Fıqurlar ancaq şahmat taxtasının üstündə nəyi se həll etmək iqtidarındadırlar... İndi hər şey mahiyyətini - şəklini, formasını, məzmununu elə dəyişib ki, böyüklerin oyununa mən bu az yaşımıla sadəcə Mat qalıram... Qaraların sayı durmadan necə artırısa, baxanda adamin gözü alacakları. Qaralar artıraqca "taxta" qaranlıqlaşır. Ağ xanalardan "Ağ yol" a çıxan keçidi tapa bilmir adam...

Məchulluqlar içində sual işaretisi kimi başımı aşağı dikirəm: görəsən, Biz uduzmuşuq?! - bu yük rahat buraxmır adamin ruhunu...

-Yox, əsla! Biz məglüb deyilik. Oyunu qazanmadan çıxmış ola bilərik. Maddi nələrimizsə olmaya bilər. Amma nə yaxşı ki, YAŞADİQLARI-MIZ TANRININ ALNIMIZA YAZDIQLARI KİMİ TƏRTƏMİZDİR... Və belə məglubiyyətlər yüzlərlə qalibiyyətdən daha şərəflidir...

Hər şeyə rəgmən üzü aydınlığa doğru yola çıxmışq... O yolu getmək üçün yoluñ öz uzunluğu boyda əzabllara qatlaşmağa dəyər. Qaranlıqlaşan dünyada ciyinini bizi sıpər edən, ümidi mizi öleziməye, həyat eşqimizi sönməyə qoymayan - nurdan yoğurulmuş Götə adamları var, nə yaxşı ki... Onların işığına tutunub yaşaya bilirik...

"Bu yaşimdə da başa düşməmişəm ki, belə adamların Yerdə nə işi var? Bəlkə, onları göndəriblər ki, Yerdəkilərin işini sahmana salsınlar, onların üzünü Allaha tərəf çöndərsinlər - yoxsa, göylər adamının Yerdə nə iti azib ki?!"

Götə adamları zamanın nəbzini tuta - zamanla ayaqlaşa bilmir. Bunu bacarsayırlar, onlar da hamiya oxşayardılar, olardılar sıradan adam...

Zamana sığışmayan - zamanla, mühitlə əlbəyaxa olan adamlar özlərinə oxşayırlar. Və özlərindən - Adam olmaqdən daha çox Sözə ox-

şayırlar - Seyran Səxavət kimi...

Hə, bir də Qapıya... Qapı müqəddəs şeydi... Seyran Səxavət belləndən geldiyi Sözə oxşadığı qədər həm də Qapıya oxşayır. Dünyanın bütün eybəcərliliklərinin, yolunu azanların, özünü itirənlərin üzünə çırılan, yaxşılın, doğruların üzünə daim açıq olan, Haqqın yolunda bütün ömrü boyu təmənnasız xidmət göstərən, həm də qucaq açdığını Qala kimi qoruyan, İşığa sarı açılan Tanrı Qapısına...

Özümü qanandan Onu elə Qala qapısı kimi görmüşəm - alınmaz, əyilməz... Bircə Sözün qabağında diz çöküb...

Yaşatmayı bacarmaq hər kişinin işi deyil, yaşananları ağ kağızın yaddaşında əbədiləşdirmək can üstə olan adama dirilik suyu vermək kimi di. Bunu bacarmaq üçün Seyran Səxavət olmaq lazımdı.

Öz balasından ötrü bir kəsin qapısını döyməyib, bir kəsə ağız açmayıb yalnız Sözün xətrinə hər cür fədakarlığa təmənnasız qucaq açmaq üçün Seyran Səxavət olmaq lazımdı.

Üzünün nurunu sözlərinə töküb bütün yaxşılıqlara yol salmaq - Qapı açmaq üçün Seyran Səxavət olmaq lazımdı.

Qismətinə yazılın adamları Allahın verdiyi pay kimi əzizləmək üçün Seyran Səxavət olmaq lazımdı.

Sən bizim qismətimizə yazılın Tanrı payisan, Ustad!...

Nə yaxşı ki, Varsan! - deyə bildiklərimiz bizi Taleyin ən gözəl qismətidir. Dedikləri Söz isə bizi əmanətdir - Tanrıların əmanəti...

Yaxşı ki, Varsan, Ustad! Yüz yaşa! Var ol!

Sözün müqəddəsliyini Bəylər dədənin, Əsgər kişinin, Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!

Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə - anlayanda Biz təmizlənəcəyik...

Həyatımızı zəherləyən Məmmədtağıları, Salehləri, Zülfəliləri süpürüb yolumuzdan ata bilsək, "et taxtası"nda əzilmədən "dəyirmanın boğazında"nın keçə biləcəyik.

Xəstə təfəkkürleri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik...

"It həqiqətləri" ilə "adam həqiqətləri" arasındaki sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik...

Biz o müqəddəs yola - Aydınlığa, aydınlanmağa doğru gedirik.

Qapı müqəddəs şeydi... Qapı hamının üzünə açılır...

Biz Səni anlayanda, Səndən keçib durulanda Həqiqətə çatacaqıq, Ustad! - Qapı üzümüzə açılacaq, Yoluz Aydınlanacaq...

Yolumuzun başında Sən varsan, Səndən keçib durulacaqıq, Ustad!

Yolcu yolda gərək! Qapımız bağlanmasın... Yolumuz aydın olsun!

Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru